

TƏSVİRİ

[Elektrostatik təmiz](#) bizim şirkət yeni bir patentləşdirilmiş məhsul. [Elektrostatik çay ESP təmiz sıralayıcı](#) s saç, süpürgə kıllar, çay tük kül, thatch, toxunmuş bag ipək, plastik not, dəmir yonqar kimi çay 4-10 elektrostatik rollerlərin ekstraktları çirkələri tərəfindən yaradılan adsorbsiya

AVANTAJI

Çirkələrin aradan qaldırılması nisbəti 90%-dən çoxdur və məhsuldarlıq saatda 300-400 kq təşkil edir ki, bu da çirkələrin aradan qaldırılması prosesinin səmərəliliyini xeyli yaxşılaşdırır və əməyin miqdarını xeyli azaldır.

Maşın, müxtəlif xüsusiyyətlərə malik ekranlarla təchiz olunmuşdur və eyni zamanda, çay zibilini və çay tozunu süzərək tarama əməliyyatlarını həyata keçirə bilər.

Vahid çay ayırma, yüksək çirkələri təmizləmə dərəcəsi, yığcam quruluş, etibarlılıq və dayanıqlıq və asan qulluq üstünlüklərinə malikdir. Çayın təmiz keyfiyyəti üçün güclü bir zəmanət cihazıdır.

TƏTBİQ

[Çay ESP Elektrostatik Toz Təmizləyici Maşın](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	/
Yaşıl çay	/
Ağ Çay	/
Oolong Çayı	/
Bitki mənşəli çay	/

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

Çay ESP Elektrostatik Toz Təmizləmə Maşını spesifikasiyalar siyahısı:

Tea Fiber Extractor DL-6CJZ-135-6B



6 Rollers
Rate \geq 92%
Capacity \geq 400kg/h
Remove Fiber/hair/plastic

L:725cm W:205cm H:190cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

Model	DL-6CJZ-135-6B
Ölçü	7245 * 2025 * 1885 mm
Güc	2.77 kVt
Roller Uzunluğu	1350 mm
Roller miqdarı	6 ədəd
Qiymətləndirmə	%92%
Tutum	00400

[Çay Elektrostatik Təmizləyicisinin](#) bütün xüsusiyyətləri .

Model	DL-6CJZ-99-6B	DL-6CJZ-135-8B	DL-6CJZ-135-10B
Ölçü	7245 * 1665 * 1885	7955 * 2025 * 1885	9070 * 2025 * 1885
Güc	2.42 kVt	2.97 kVt	2.97 kVt
Roller Uzunluğu	990 mm	1350 mm	1350 mm

Roller miqdarı	6 ədəd	8 ədəd	10 ədəd
Qiymətləndirmə	%92%	≥95%	≥95%
Tutum	00300 kq	00400 kq	00400 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR











ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓